

CƏDVƏL A 1 - MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

(min manatla)

Mənfəət və zərər maddələri		İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1		2.00
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	1	23,299.94
a) Kreditlər üzrə faizlər, cəmi	1a	22,224.62
a1) Mədən çıxarma sənayesi	1a1	94.55
a1.1) Xam neft, təbii qaz, daş kömür və digər yanacaq növlərinin hasilatı	1a1_1	20.44
a1.2) Metal filizlərinin hasilatı	1a1_2	9.63
a1.3) Mədənçıxarma sənayesinin digər sahələri (karxana və s)	1a1_3	64.48
a2) Emal sənayesi, cəmi	1a2	2,089.61
a2.1) İçki və tütün də daxil olmaqla qida məhsullarının istehsalı	1a2_1	496.02
a2.2) Toxuculuq və tikiş sənayesi	1a2_2	175.17
a2.3) Dəri emalı, dəridən məmulatlar və ayaqqabı istehsalı	1a2_3	5.52
a2.4) Mebel, ağac məmulatlarının (pəncərə, qapı və s) istehsalı	1a2_4	92.41
a2.5) Sellüloz- kağız istehsalı və poliqrafiya fəaliyyəti	1a2_5	3.07
a2.6) Neft məhsullarının istehsalı	1a2_6	73.76
a2.7) Kimya sənayesi	1a2_7	13.02
a2.8) Rezin və plastmas məmulatların istehsalı	1a2_8	85.79
a2.9) Digər qeyri - metal mineral məhsulların istehsalı	1a2_9	134.65
a2.10) Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı	1a2_10	27.47
a2.11) Maşın və avadanlıqların istehsalı	1a2_11	581.96
a2.12) Elektrik maşınları və elektrik avadanlıqlarının istehsalı	1a2_12	321.58
a2.13) Nəqliyyat vasitələri və avadanlıqlarının istehsalı	1a2_13	13.47
a2.14) Emal sənayesinin digər sahələri	1a2_14	65.72
a3) Elektrik enerjisi və Qazın istehsalı	1a3	-
a4) Sənayenin digər sahələri	1a4	46.97
a5) Kənd təsərrüfatı, cəmi	1a5	930.50
a5.1) Kənd təsərrüfatı, ovçuluq və bu sahədə xidmətlərin göstərilməsi	1a5_1	631.47
a5.2) Meşə təsərrüfatı və bu sahədə xidmətlərin göstərilməsi	1a5_2	7.08
a5.3) Balıqçılıq, balıq təsərrüfatı və bununla əlaqədar xidmətlər	1a5_3	7.44
a5.4) Digərləri	1a5_4	284.51
a6) Tikinti sahəsi, cəmi	1a6	1,332.81
a6.1) Yaşayış sahələrin tikintisi	1a6_1	1,193.60
a6.2) Qeyri-yaşayış sahələrin tikintisi	1a6_2	46.74
a6.3) Yol, körpü tikintisi	1a6_3	4.99
a6.4) Digər tikintilər	1a6_4	87.48
a7) Nəqliyyat, cəmi	1a7	175.18
a7.1) Quru yol nəqliyyatlarının fəaliyyəti	1a7_1	101.12
a7.2) Su nəqliyyatının fəaliyyəti	1a7_2	45.43
a7.3) Hava nəqliyyatı fəaliyyəti	1a7_3	1.31
a7.4) Köməkçi və əlavə nəqliyyat fəaliyyəti	1a7_4	7.24
a7.5) Digərləri	1a7_5	20.08
a8) İnformasiya və Rabitə	1a8	53.15

a9) Ticarət sahəsinə kredit, cəmi	1a9	6,416.97
a9.1) Tikinti materialları və santexnika malları üzrə ixtisaslaşan	1a9_1	217.30
a9.2) Avtomobil ticarəti üzrə ixtisaslaşan	1a9_2	644.70
a9.3) Elektrotexnika və məişət texnikası üzrə ixtisaslaşan	1a9_3	111.28
a9.4) Yeyinti, geyim və gündəlik məişət malları üzrə ixtisaslaşan	1a9_4	2,458.78
a9.5) Digərləri	1a9_5	2,984.91
a10) Digər qeyri-istehsal və xidmət sahələri	1a10	2,121.24
a11) İctimai Təşkilatlara	1a11	-
a12) Mərkəzi idarəetmə orqanlarına və bələdiyyələrə verilmiş kreditlər	1a12	-
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	1a13	8,963.64
a13.1) Yaşayış sahəsinin alınmasına	1a13_1	917.12
a13.2) Yaşayış sahəsinin tikintisi və təmirinə	1a13_2	5,182.99
a13.3) Avtomobil alınmasına	1a13_3	2,265.42
a13.4) Məişət avadanlıqlarının alınmasına	1a13_4	194.80
a13.5) Kredit kartları	1a13_5	207.32
a13.6) Digər	1a13_6	195.99
a14) Digər kreditlər	1a14	-
b) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	1b	-
c) digər maliyyə institutlarına kreditlər	1c	456.80
d) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	1d	-
e) banklarda depozitlər	1e	197.87
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	1f	-
g) REPO/əks REPO əməliyyatları üzrə	1g	-
h) ödəniş müddətinədək saxlanılan qiymətli kağızlar üzrə	1h	-
i) ticarət qiymətli kağızları üzrə	1i	138.67
j) faizli nostro hesablar üzrə	1j	271.47
k) digər faiz gəliri növləri	1k	10.51
2. Faizlər və onlara bağlı xərclər, cəmi	2	9,096.85
a) depozitlər üzrə faizlər, cəmi	2a	6,691.15
a1) fiziki şəxslərin tələbli depozitlər	2a1	-
a2) hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	2a2	-
a3) fiziki şəxslərin müddətli depozitləri	2a3	5,926.71
a4) hüquqi şəxslərin müddətli depozitləri	2a4	764.44
b) AMB-nin kreditləri	2b	511.83
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	2c	-
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	2d	176.42
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	2e	351.77
f) bankların depozitləri	2f	52.77
g) digər maliyyə institutlarının depozitləri	2g	334.38
h) faizli lora hesablar üzrə	2h	-
i) REPO/əks REPO əməliyyatları üzrə	2i	-
j) mərkəzi idarəetmə orqanlarının depozitləri və kreditləri	2j	-
k) bələdiyyələrin depozitləri və kreditləri	2k	-
l) bank tərəfindən alınmış ipoteka kreditləri	2l	-

m) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	2m	950.60
n) faizlərlə bağlı digər xərclər	2n	27.93
3. Xalis faiz gəliri (zərəri) (sətir 1 çıx sətir 2)	3	14,203.09
4. Qeyri-faiz gəlirləri, cəmi	4	2,134.57
a) hesabların aparılması üzrə xidmətlərdən komisiyon gəliri	4a	469.35
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	4b	1,107.62
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	4b1	993.95
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	4b2	113.67
c) digər xidmət növlərindən komisiyon gəliri	4c	548.66
d) qiymətli kağızların satışı üzrə gəlir (zərər)	4d	-
e) təsərrüfat cəmiyyətlərdə iştirakdan və realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	4e	-
e1) icmallaşmamış törəmə təsərrüfat cəmiyyətlərində (50%+1 səs hüququ verən səhm və ya başqa formada törəməsdirsə) iştirakdan gəlir	4e1	-
e2) icmallaşmamış digər təsərrüfat cəmiyyətlərində (50%-dən az) iştirakdan gəlir	4e2	-
f) qiymətli kağızların yenidən qiymətləndirilməsi üzrə gəlirlər (zərər)	4f	-
g) digər qeyri-faiz gəlir növləri	4g	8.94
5. Qeyri-faiz xərcləri, cəmi	5	5,836.54
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	5a	2,399.55
a1) əmək haqqı	5a1	1,921.58
a2) mükafatlar	5a2	1.27
a3) kompensasiya və müavinətlərin digər növləri	5a3	55.85
a4) sosial təminat xərcləri	5a4	398.63
a5) məşğulluq fonduna ayırmalar	5a5	22.22
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	5b	1,461.58
b1) icarə haqları	5b1	643.80
b2) köhnəlmə (amortizasiya)	5b2	523.36
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	5b3	65.99
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	5b4	228.43
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	5c	422.75
d) digər qeyri-faiz xərclərinin sair növləri	5d	1,552.66
6. Əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	6	10,501.12
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi	7	6,298.74
a) kredit və depozit itkiləri üzrə ehtiyata ayırmalar	7a	7,205.06
b) investisiya və qiymətli kağızlar üzrə ehtiyata ayırmalar	7b	-
c) bank işində istifadə olunmayan əsas vəsaitlər üzrə ehtiyata ayırmalar	7c	-
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	7d	- 906.32
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	7e	-
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər) (sətir 6 çıx sətir 7)	8	4,202.38
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən gəlir (xərc), cəmi	9	-
a) daşınmaz əmlakın satışından gəlir (xərc)	9a	-
b) sair gəlir (xərc)	9b	-

10. Vergilər ödənilənədək mənfəət (zərər) (sətir 8 üstəgəl (çix) sətir 9)	10	4,202.38
11. Mənfəətdən vergilər	11	-
12. Xalis mənfəət (zərər) (sətir 10 çix sətir 11)	12	4,202.38
13.Elan olunmuş dividendlər, məbləğ	13	-